



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
“NAXÇIVAN” UNİVERSİTETİ
FƏNN SİLLABUSU

Təsdiq edirəm: _____ **X.M.Əliyeva**

Tarix: 10 fevral 2022

Fənnin təsviri	Fənn (adı, krediti)	İslam Hüququ, 5 kredit
	Fakültə	Xarici Dillər
	İxtisas	Dinşünaslıq 050202
	Səviyyə (bakalavriat, magistratura)	Bakalavriat
	Kurs	III
	Semestr	Yaz, 2021-2022 – ci tədris ili
	Təlimçi	Məmmədli Nərgiz Əsgər qızı
	e-mail	nargismmdl@gmail.com
	Telefon	0503784404
	Dərs günləri və saatları	I gün III saat, III gün III saat
Tədris dili	Azərbaycan dili	
Baza/ Seçmə	baza	
Tələb olunan dərsliklər və dərs materialları	1. Mübariz Camalov, İslam Hüququ, Bakı 2013.	
İstifadə ediləcək web sahifələr	https://islamansiklopedisi.org.tr/	
Fənnin xülasəsi	Fənnin tədrisi zamanı İslamda şəriət qanunları və insan haqlarını təhlil etmə bacarığı aşılanır.	
Fənnin məqsədləri	Fənnin məqsədi, İslam hüququ mənbələrinin, mühakimə, cəza və borclar hüququ əsaslarının öyrənilməsi; qanun pozuntuları və onların cəzaları haqqında tələbələrdə ümumi təsəvvür formalaşdırmaqdır.	
Öyrənmə nəticələri	Kursun sonunda tələbələr bilməlidir: 1. İslam mühakimə hüququnun əsasları; 2. Cəza hüququ; 3. Borclar hüququ; 4. İslam hüquq ədəbiyyatı.	
Tədris metodları	Mühazirə	Fənnə aid ümumi xarakterli məlumatlar verilir.
	Qrup müzakirəsi	Tələbələrə fərdi mövzuda təqdimatlar verilir və müzakirəsi aparılır.
	Təcrübi məşğələ	Yeni mövzu əyani vəsaitlərin (PPT və video fayllar) nümayişi ilə izah edilməlidir.
	Simulyasiya	Tələbələrə dərsə aid fərdi laborator işləri verilməli və simulyasiya proqramlarından istifadə edilərək nəticələr qeyd edilməlidir.
	Layihə	Fənnə aid ümumi xarakterli məlumatlar verilir
	Digər	Dərsin tədris zamanı mühazirə və seminar məşğələlərinin keçirilməsi nəzərdə tutulur.
Qiymətləndirmə	Mövzunun mənimsənilməsi	Faiz nisbəti (%) və ya bal
	Balların maksimum miqdarı	100 bal
	1. Semestr ərzində toplanmış maksimum bal	50 bal (50%)
	- Dərsə davamiyyətə görə maksimum bal	10 bal (10%)
	- Tələbələrin sərbəst işinə görə maksimum bal	10 bal (10%)
	- Seminar və laboratoriya dərslərinin nəticələrinə görə maksimum bal	30 bal (30%)
Qeyd: seminar dərslərində tələbənin jurnalda ən azı 3 (üç qiyməti olduğu halda, ona tədrisin bu növü üzrə ballar hesablanır. Əks təqdirdə tələbəyə bal		

		hesablanmır.	
		2. İmtahan nəticələrinə görə maksimum bal	50 bal (50%)
		3. Fənnin mənimsənilməsi qaydası: semestr ərzində imtahan nəticəsinə görə toplanan balların cəmi 50-dən yuxarı olan tələbələr fənni mənimsəmiş hesab edilir. - 51 baldan aşağı – “qeyri kafi” – F - 51 – 60 – “qənaətbəxş” – E - 61 – 70 – “kafi” – D - 71 – 80 – “yaxşı” – C - 81 – 90 – “çox yaxşı” – B - 91 – 100 – “əla”	
		Cəmi:	100 bal (100%)
Qiymətləndirmə metodları	<p>Tapşırıqlar: Sərbəst iş mövzuları verilir və semester sonu yoxlanılıb qiymətləndirilir.</p> <ol style="list-style-type: none"> Mühakimə (Qəza) anlayışı. Mühakimə hüququ haqqında ümumi məlumatlar Məhkəmələr Şikayət Dəlillər və isbat Mühakimə və təhkim Cəza hüququ. İslam cəza hüququnda cinayət İslam hüququnda cəza Xüsusi cinayət növləri Borclar hüququ. Müqavilə nəzəriyyəsi Müqavilə xarici borc qaynaqları Borcların hökmü. Borcu sona çatdıran səbəblər Satış müqavilələri Hədiyyə, icarə, cüalə, müzarəə, müsaqat və ariyə Qərz və vəkalət Kəfalət, həvalə, girov, vədiə, bölgü (qismət) və sülh. <p>Təqdimat: Slaydlarla hazırlanan mövzular təqdimat şəkilində sunulur və qiymətləndirilir. Kollokvium: Semestr ərzində 3 (üç) dəfə yazılı, şifahi və test şəklində olur və qiymətləndirilir.</p>		
Qaydalar	<p>Davamiyyət: Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.</p> <p>Buraxılmış imtahan və ya tapşırıqlar: Tələbə planlaşdırılan təqdimatda və ya imtahanda iştirak edə bilməyəcəyi təqdirdə əvvəlcədən məlumat verməlidir. Tam sinif iştirakı və təyin olunmuş ev tapşırığını yerinə yetirilməsi gərəklidir. Tədqiqat işlərində, hazırlanmış layihələrdə istifadə olunan mənbələrə istinad verilməlidir. Bununla birlikdə, tələbə tərəfindən təhlil edilmədən, yalnız istinad və sitatlardan ibarət olan hər hansı bir tədqiqat işi qəbul edilə bilməz. Testlər zamanı köçürmə, təyin edilmiş qaydalara tabe olunmadığı təqdirdə tələbə imtahan nəticəsinin ləğv olunması ehtimalı daxil olmaqla cəzalandırılacaqdır. Təqdimatların / layihə sənədlərinin mövzuları fənni tədris edən müəllim tərəfindən əvvəlcədən müəyyənləşdiriləcəkdir. Müəllim ilə əvvəlcədən razılaşdırıldığı təqdirdə digər tələbələrlə əməkdaşlığa icazə verilə bilər.</p>		
Tematik plan			
Həftə	Tarix	Mövzular	Dərslik / Tapşırıq / Ədəbiyyat
1	21.02.2022	Mühakimə (Qəza) anlayışı. Mühakimə hüququ haqqında ümumi məlumatlar Mühakimənin tərifi, mahiyyəti və hökmə əlaqəsi. Qəzanın məşruluğu. Mühakimənin əhəmiyyəti və mühakiməyə duyulan ehtiyac. Qəza və fitva arasındakı əlaqə. Mühakimə qərarının xüsusiyyəti. Qəza funksiyası, qəzanın növləri, təşkilatları və vəzifələri. Mühakimə hüququnun	Camalov, s. 274-284. Tapşırıq: Qəza və fitva arasındakı fərqlərin araşdırılması.

		tərifi və hüquq sistemi içindəki yeri. Mühakimə hüququnun əsas qanunları. Mühakimə hüququ ilə əlaqədar ədəbiyyat. İslam mühakimə hüququnun tarixi.	
2	28.02.2022	Məhkəmələr Məhkəmələr. Məhkəmə fəaliyyətlərində köməkçi orqanlar. Məhkəmə fəaliyyətləri ilə bağlı əlavə şərtlər.	Camalov, s. 284-299. Tapşırıq: Məhkəmə fəaliyyətinin öyrənilməsi.
3	07.03.2022	Şikayət. Şikayət termini və hüquqi əsasları. Şikayətin səhhət şərtləri. Şikayətin növləri. Şikayət haqqı və zaman aşımı. Şikayətə cavab vermə və müdafiə etmə haqqı. Cinayət işi ilə bağlı mühakimə tədbirləri. Şikayətin sonlanması.	Camalov, s. 299-311. Tapşırıq: Şikayətin hüquqi əsaslarının, növlərinin və şərtlərinin öyrənilməsi.
4	14.03.2022	Dəlillər və İsbat. Ümumilikdə dəlil anlayışı və isbat məsuliyyəti. Dəlillər.	Camalov, s. 311-324. Tapşırıq: Dəlillərin öyrənilməsi.
5	21.03.2022	Mühakimə və Təhkim. Mühakimə üsulu. Qiyabi mühakimə. Şikayət və mühakimə xərcləri. Hökmlərin icrası və cəzaların tətbiqi.	Camalov, s. 324-332. Tapşırıq: Hökmlərin icrası və cəzaların tətbiqinin öyrənilməsi.
6	28.03.2022	Cəza hüququ. İslam cəza hüququnda cinayət. Cəza hüququna giriş. Cəza hüququ. Cəza hüququnun əsas xüsusiyyətləri. İslam cəza hüququna ümumi baxış. Cinayət anlayışı. İslam hüququnda cinayətin təsnifi. Cinayətin ünsürləri.	Camalov, s. 332-355. Tapşırıq: Cəza hüququnun əsas xüsusiyyətlərinin və cinayət ünsürlərinin öyrənilməsi.
7	04.04.2022	İslam hüququnda cəza. Cəza məfhumu. Cəzanın xüsusiyyətləri. Cəzaların təsnifi. Cəzanı aradan qaldıran və ya yüngülləşdirən səbəblər.	Camalov, s. 355-362. Tapşırıq: Cəzaların xüsusiyyətlərinin öyrənilməsi.
8	11.04.2022	Xüsusi cinayət növləri. Hədd cəzasını tələb edən cinayətlər. Qisas və diyə cəzasını tələb edən cinayətlər. Diyə və aqilə. Təzir cinayətləri və cəzaları.	Camalov, s. 362-395. Tapşırıq: Hədd, qisas və təzir cəzası tələb edən cinayətlərin öyrənilməsi.
9	18.04.2022	Borclar hüququ. Müqavilə nəzəriyyəsi. Müqavilənin quruluşu. Müqavilənin ünsürləri. İniqad şərtləri. Səhhət şərtləri. Müqaviləni fəsid edən səbəblər. Lazımlılıq şərtləri. Müqavilənin hökmü. Müqavilənin sona çatması.	Camalov, s. 395-432. Tapşırıq: Müqavilələrin xüsusiyyətlərinin öyrənilməsi.
10	25.04.2022	Müqavilə xarici borc qaynaqları. Haqsız iktisabın tərifi. Haqsız iktisabın ünsür və şərtləri. Başlıca haqsız iktisab halları. Haqsız hərəkətin ünsür və şərtləri. Qəsb. İtlaf.	Camalov, s. 432-441. Tapşırıq: Haqsız iktisab və haqsız hərəkətin ünsür və şərtlərinin öyrənilməsi.

11	02.05.2022	Borcların hökmü. Borcu sona çatdıran səbəblər. İfa. Təcdid (İstibdal). Mübadilə. İbra.	Camalov, s. 441-453. Tapşırıq: Borcu sona çatdıran səbəblərin öyrənilməsi.
12	09.05.2022	Satış müqavilələri. Bey. Müqayəzə. Sərf. Sələm. İstisna.	Camalov, s. 453-471. Tapşırıq: Satış müqavilələrin rükn və şərtlərinin öyrənilməsi.
13	16.05.2022	Müqavilənin müxtəlif növləri (qərzə qədər). Hədiyyə. İcarə. İcarə növləri. İcarənin rüknləri və şərtləri. İcarənin hökmləri. Cüalə. Müzarəə. Müzarəənin rüknləri və şərtləri. Müzarəənin hökmləri. Müsaqat. Müsaqatın rüknləri və şərtləri. Müsaqatın hökmləri. Müsaqatın sona çatması. Ariyə.	Camalov, s. 471-480. Tapşırıq: Müqavilənin müxtəlif növlərinin öyrənilməsi.
14	23.05.2022	Müqavilənin müxtəlif növləri (kəfalətə qədər). Vəkalətin rüknləri və şərtləri. Vəkalətin hökmləri. Vəkalətin sona çatması.	Camalov, s. 480-493. Tapşırıq: Müqavilənin müxtəlif növlərinin öyrənilməsi.
15	30.05.2022	Müqavilənin müxtəlif növləri (ardı). Kəfalət. Kəfalətin növləri. Kəfalətin rüknləri və şərtləri. Kəfalətin hökmü. Həvalə. Həvalənin rüknləri və şərtləri. Girov. Vədiə. Bölgü (qismət). Bölgünün mahiyyəti. Bölgü növləri. Bölgünün şərtləri. Müxayəə. Sülhün növləri. Sülhün şərtləri. Sülhün hökmləri.	Camalov, s. 493-506. Tapşırıq: Müqavilənin müxtəlif növlərinin öyrənilməsi.

Nö	Məşğələlərin adı	Saat müəhazirə	Tarix	Qeyd
1	Mühakimə hüququna giriş	2	16.02.2022	
2	Mühakimə (Qəza) anlayışı. Mühakimə hüququ haqqında ümumi məlumatlar	2	23.02.2022	
3	Məhkəmələr	2	02.03.2022	
4	Şikayət	2	09.03.2022	
5	Dəlillər və isbat	2	16.03.2022	
6	Mühakimə və təhkim	2	23.03.2022	
7	Cəza hüququ. İslam cəza hüququnda cinayət	2	30.03.2022	
8	İslam hüququnda cəza	2	06.04.2022	
9	Xüsusi cinayət növləri	2	13.04.2022	
10	Borclar hüququ. Müqavilə nəzəriyyəsi	2	20.04.2022	
11	Müqavilə xarici borc qaynaqları	2	27.04.2022	
12	Borcların hökmü. Borcu sona çatdıran səbəblər	2	04.05.2022	
13	Satış müqavilələri	2	11.05.2022	
14	Müqavilənin müxtəlif növləri (qərzə qədər)	2	18.05.2022	
15	Müqavilənin müxtəlif növləri (ardı)	2	25.05.2022	

Fənn müəllimi:

N.Ə.Məmmədli